

Urmu-Türkün ilk beşiyi - sevgi ocağı

(əvvəli 2, 3, 4, 5, 7, 8, 9, 10, 11,
12, 15, 16 və 22 fevral tarixli
sayalarımızda)

Güneydə sonuc, mövcud
durum budur... İransa bu so-
nucu sanki görməməzliyə vu-
rur və tam tersini edir... Am-
ma nikbin düşünmək və inanmaq gərekdir
ki, Tanrı açılan yolu bəndə bağlaya bilməz...
Nazir Şərəfxanının Urmu gölünə müraciətə
yazdığı və bu şanlı gölün sahilində yerləşən
qədim bir elin-Türk yurdunun tarixini vərəq-
lədiyi, misilsiz gözəlliklərini böyük bir mə-
həbbətə vəsf etdiyi "Urmu dəryaçası" poe-
masından gətirdiyimiz örnəkdə də olduğu
kimi:

*Urmu dəryaçası! Tufanlı dənizlər başısan sən,
Parlayan tacı-təbiətdə brilyant qasısan sən,
Duzlu, istəkli, maraqlı dərə, dağ yoldaşısan sən,
Şor olubsan, elimin gözdən axan göz yaşısın sən,
Dəyalar səngi-səbur olsa, dəyirmən daşısan sən.*

*Səni tufan yıxa bilməz,
Sənə heç kim çıxa bilməz,
Sənə yel, sel bata bilməz,
Səni könlüm ata bilməz!*

Maraqlı burasıdır ki, ədəbiyyat həqiqətən
dövrün, zamanın, cəmiyyətdə və təbiətdə
baş verən olayların bədii salnaməsi, poetik
əks-sədasıdır. Ədəbiy-
yat həyatın, doğru-
dan da, aynasıdır...
Baş verənləri olduğu
kimi, göstərmək, bə-
zən olacaqları belə
duygularının gözü
ilə, yəni, üçüncü-bə-
sirət gözü ilə görmək
və onları yaratdığı
əsərlərə gətirmək ba-
carığı gerçek şairlərə

öz şah əsərlərini yazdırdı. Ustad Şəhriyar
da, Urmunun başına gələcəkləri gah 1946-
ci ildə, gah da 1960-ci illərdə yazıldığı söy-
lənən "Azərbaycan" qəzəlində bu bəyti qə-
ləmə almışdı:

*Əşk-e Urumi bin ke ba xun-e del-e
Səlmas-o Xoy
Dərya şod-o bər mikənəd bonyad-e
Azərbaycan.*

Çağdaş dövrümüzün böyük şairi Əli Daş-
qının türkçə çevirisində həmin bəyt belə
səslənir:

*Urmianın və Urmu gölü
hadisələrinin Güney Azərbaycan
ədəbiyyatında bədii təcəssümü...*

*Urmunun göz yaşına bax, Xoy-Salmasın
ürək qaniyla,
Dənizə dönüb, qoparır, Azərbaycanı
kökündən!*

Çağdaş dövrün ən məhsuldar şairlərin-
dən olan Rəsul Qədiri həyəcan təbilini daha
gur səsləndirərək soydaşlarını qeyrətə gəl-
məyə, can verməkdə olan Urmunu zalımlar-
ın cəngindən xilas edərək öncəki durumu-
na qaytarmaq üçün səfərbər olmağa çağır-
ırı:

*Ey vətəndaş! Deyil yatmaq zamanı,
Qeyrətindən nişanələr bəs hanı?
Eşitmirsən naləni, əlaməni?!
Can verən göl yaralı vətənində...*

*Söz verdilər sonra da unutdular,
Gölümüzü özləri qurutdular.
Danışanı döyə-döyə tutdular,
Tanı kimlər dostun, kim düşmənindi?!*

Ədəbiyyatın möcüzəsi budur: dahi şair
bir beytlə tarixin Urmu səhifəsini necə bö-
yük bir ustalıqla vərəq-
ləyir... Və Urmu gölü-
nün suyunun şor ol-
duğunu göz yaşı ilə
əlaqələndirərək öz
poetik kəşfini də orta-
ya qoyur: göz yaşın-
dan, dərddən, qəm-
dən yaranan bu göl
artıq dənizə dönüb və
Azərbaycanı kökün-
dən-ilkinliyindən qoparır.

Axi, bu gölün sahilindəki əski şəhər - Urmia
türkün yaradılış məskəni, ilk beşiyi, sevgi
ocağıdır!.. Və gölün quruması ilə yarana-
caq (Tannı qorusun!) nəhəng duz firtınası -
canlı aləmi-flora və faunanı məhv edəcək
təbii fəlakət Urmiya şəhərini də hədəfə
alır... Görəsən, şair və yazarlar, kimlər, da-
ha kimlər Urmu//Urmiya adlı qara sevdaya,
bu kədərli taleyəmi görə tutuldu?!

Esmira FUAD,
filologiya elmləri doktoru, dosent.

